

In this article of the development of the turanism ideology in H.Javid's literary works who gained his position in the Turkic and Azerbaijani romantic literature at the beginning of the XX century is followed. In different periods of the creativity of the prominent representative (H.Javid) of romantic literature in Azerbaijan this ideology was glorifies as a political unity in his works "Sheik Sanan" and "Timur the Lame", but it is put forward mostly being as a cultural unity recently.

Гюльдениз Годжаева

ПАНТУРАНИЗМ В ТВОРЧЕСТВЕ ГУСЕЙНА ДЖАВИДА

*Резюме*

В статье исследуются этапы развития идеологии туризма в творчестве Г.Джавида. Отмечается, что туризм, утвердившийся в начале XX века в литературно-культурной, общественно-политической жизни Турции как образ мысли, в определенном смысле пропагандировался также и в Азербайджане. В разные периоды творчества видного представителя романтической литературы Азербайджана Г.Джавида эта идеология непосредственно или через художественные приемы воспевалась в различных вариантах в его стихах, драматических произведениях «Шейх Санан», «Топал Теймур», «Саявуш».

Lale ƏLƏKBƏROVA

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  
elekberova.lale@mail.ru

FÜZULİ ƏNƏNƏLƏRİNİN  
HÜSEYN CAVİD YARADICILIĞINA TƏSİRİ

**Açar sözlər:** klassik ədəbiyyat, ənənə, eşq, təsəvvüf, lirika

**Key words:** classical literature, tradition, love, tasawwuf, lyrics

**Ключевые слова:** классическая литература, традиция, любовь, тасаввух, лирика

Ərəbcə mənası “hədsiz və şiddetli sevgi; bir insanın özünü tamamıyla sevdiyinə həsr etməsi, sevgilisindən başqasını gözəl görmeyəcək qədər ona düşkün olması” [1, s.11] anlamına gələn eşq İslam ədəbiyyatında ilahi və bəşəri olmaq üzrə başlıca iki mənada istifadə edilmiş, ilahi eşqə ümumilikdə həqiqi eşq, bəşəri eşqə də məcazi və ya üzri eşq deyilmiştir. İlahi eşq geniş ölçüdə təsəvvüfdə, qismən də İslam fəlsəfəsində işlənmişdir [1, s.12].

Həm ilahi, həm məcazi mənada eşq ədəbiyyatın əsas mövzularından birini təşkil edir, bu anlayış ətrafında geniş bir eşq ədəbiyyatı meydana gəlmişdir [1, s.12].

Quran və səhih hədislərdə eşq sözü işlədilməmişdir. Sevgi əsasən hub və məhəbbət, bəzən də məvəddət sözləri və bunların bənzərləri ilə ifadə edilir [1, s.13].

Mənbələrdə geniş şəkildə öz açıqlamasını tapan eşqlə bağlı bəzi fikir və mülahizələr diqqətimizi çekdi. Belə ki, ilk dəfə VIII əsrədə Allah ilə qul arasındaki sevgidən bəhs edən, nadir hallarda da olsa eşq kəlməsinin istifadə olunduğunu göstərən rəvayətlər vardır: “Nitekim söylədiğine görə Hasan-i Basri Allahın “Kulum bana, ben de ona aşık olurum” buyurduğunu belirtmişdir” [1, s.13].

Eşq sözünün dini bir termin olaraq istifadəsini caiz görən sufilərin əsas götürdükləri bəzi aye və hədislər vardır. Məsələn, onların fikrincə, “iman edənlər Allahı daha şiddetlə sevərlər” (Bəqərə 165) ayəsindəki

“şiddətli sevgi” dedikdə, eşq nəzərdə tutulur. Digər bir ayədə isə (Tövbə 24) möminlərin Allahı hər şeydən çox sevməklərinin lazım olduğunu bildirmişlər [1, s.14].

Gazzaliye görə Allahı tanıyan Onu sever. Tanıma (marifet) arttıkça sevgi de gelişir ve güclenir [1, s.14].

Mənbələrdə, bəzən ədəbiyyatda biri-digərini eyni məna baxımından əvəz edən “eşq” və “məhəbbət” haqqında müxtəlif fikirlər söylənilir, onların məna tutumuna aydınlıq getirilir. Yeri gəlmışkən, onu da qeyd edək ki, təsəvvüf tarixində eşq anlayışını ilk dəfə məhəbbətdən ayıraq ciddi bir şəkildə tədqiq edən sufi alim Əhməd əl-Qəzzali olmuşdur [1, s.14].

1. İbn Teymiyye və İbn Kayyim gibi Hanbeli alimler bir taraftan mutasavviflerin bu konudaki görüşlerini ciddi şəkilde tahlil ve tenkit etmişlər, digər taraftan konu ile ilgili kendi görüşlerini geniş olaraq ortaya koymuşlardır. Genellikle onlar kelime ve kavram olaraq “aşk”ı reddeder, yerine “muhabbet”i koyarlar. Onlara görə aşk şairen de aklen de kötü, muhabbet ise hem din hem akıl yönünden faydalı ve güzel bir duygudur [1, s.14].

2. İhvana görə aşk bir fazilettir, hatta Allahın yaratıklara bir lutfudur [1, s.15].

İslam milletlerinin kültür ve edebiyatlarıyla İslam sanatlarının he- men her dalında bütün özellikleriyle aşk anlayışının çeşitli tesir ve teza-hürlerini görmek mümkündür. Bu tesir o kadar yaygındır ki bazı araştırmacılar İslam edebiyat ve sanatına hakim olan estetik anlayışını “aşk este-tiği” adıyla anmaktadır. (bk. Ayvazoğlu). Türk kültür, edebiyat ve sanatında da aşk konusu gerek mahiyeti gerekse işlenisi bakımdan çok ge-niş bir rağbəte mazhar olaraq farklı sahəlarda değişik eserlerin ortaya çı-kmasına sebep olmuştur [1, s.15].

Qədim ərəb şeirlərində qəsidi və ya qəsidənin nəsib, təeqzül və təşəb-büb (təşbib) adı verilən əlaqəli başlıqlarla olan bölmələrdə, xüsusiilə maddi və bəşəri eşq mövzusu işlənmişdir. Fars şeirlərində isə qəsidi bu bö-lümləri inkişaf etdirildiyi kimi qızıl adıyla ayrı və yeni bir şəkil meydana çıxmış, bir tərəfdən əsası zənginləşdirilərkən, digər tərəfdən də eşq qəzəlin ən mühüm və aydın başlığıla olan mövzuların biri olmuşdur. Beləlik-lə, qəzəli-aşıqanə adıyla qeyd olunan bir şəkil meydana çıxaraq divanların ən dəyərli şeirləri arasında olmuşdur. Daha sonra eşq mövzusu hər üç xüs-siyyətlərlə fars və türk ədəbiyyatlarında ayrıca qitə, rübai, tuyuq və məsnəvilərdə də nəzəre alınmış, lakin ərəb ədəbiyyatında daha çox maddi tərəfi ilə işlənmişdi [1, s.16].

Gerçek aşka ulaşmak için Hz. Peygamberin de bu manada sevilmesi gerekir, buna “aşk-i resül” adı verilmiştir. Nitekim Hz. Peygamberin isimlerinden biri de “habibullah”dır (allahın sevgilisi) [1, s.20].

Son dövrün maraqlı tədqiqatlarından biri də N.Göyüşovun “Təsəvvüf anamları və dərvishlik rəmzləri” kitabıdır. Kitabda eşq və məhəbbət aynı/ayrılıqda öz açıqlamasını tapır: “Eşq – məhəbbətin yüksəliş və ifrat dərəcəsinə deyilir. Eşq ilahi nurdur, təlimlə deyil, Haqq tərəfindən verilir. Eşq ruhun batını aləmdə qopardığı tufandır. Eşq ruhla, elm isə nəfs və za-hiri aləmlə ilişgilidir. “Eşq” sözünün açıqlaması: eyn – Haqqın elmi (ta-nınması), şin – Haqqa olan sevgi və şövq, qaf – qurb (yəni Haqqla yaxın olmaq). Başqa bir açıqlama: eyn – izzət, şin – nəfsin şəfəsi, qaf – varlığın qüvvəsi. Eşq – əql təzadı sufi düşüncəsinin əsas əsullarından biridir” [2, s.72].

Məhəbbət – təsəvvüfün önemli dəyərlərindəndir. Haqqın bəndəyə, bəndənin Haqqa olan sevgisi, sevənin (muhibb) seviləndə (məhbub) fəna-sı bu anlamla ifadə olunur. Məhəbbətin çeşidli dərəcə və mərtəbələri var-dır. Arıfların nəzərində məhəbbət zərrəciklərdən tutmuş bütün kainata si-rayat edən bir cövhərdir. “Məhəbbət” sözünün kökü “hubb”dur və bu an-lam Quranda vardır. Məhəbbət sadə məcazi məna daşımir. Tanrıının gözəl adları ilə ifadə olunan lütfü və ehsanı (rəhim, rəhman, bağışlayan və s.), Onun bəndəyə olan sevgisi, bəndənin isə Haqqa təslim olması, Onun mər-həmətinə sığınması, qəlbini təkcə Ona yönəltməsi və s. insanların Haqqa olan sevgisi kimi dəyərləndirilir. Məhəbbətin başlangıcı nəfslə mücadilə sonu eşq – özünü Haqqla fani etməkdir [2, s.126].

Mənbələrdə xüsusən, bəzi təfsirlərdə “eşq”dən çox “hebib” sözünə önmə verildiyinin şahidiyyik. Bu baxımdan eşq və məhəbbətin ədəbiyyatda dəyərləndirilməsi ilə də tanış olaq:

Klassik ədəbiyyatda “eşq” mövzusu müxtəlif şairlərin yaradıcılığın-da istifadə edilmişdir və ayri-ayrı şairlərin yaradıcılığı tədqiq edilərkən bu məsələlər öyrənilmişdir. Bu haqda yazılanlar içərisində S.Şixiyevanın Nə-simi yaradıcılığı əsasında apardığı tədqiqat və “Orta əsrlər ədəbiyyatında “eşq” anlayışı” adlı məqaləsi diqqətimizi colb etdi. Müəllif “eşq” i təsəvvüf nümayəndələrinin /eşq maddi aləm və ondakı gözəlliyyin yaradılmasının başlıca səbəbidir/, sufi şeyxlərinin/ dünyəvi eşq ilahi eşqə yol açır/ fikirlərinə əsasən araşdırır, təsəvvüfə görə eşqlə əqlin fərqi göstərir/ əqlən fərqli olaraq eşq könül bilgisidir/. Söylənilən fikirlər Nəsimi yaradıcılığı əsasında öz əyanılığını tapır. Müəllif, eyni zamanda eşq və məhəbbətin oxşar və fərqli tərəflərini də təhlil süzgəcindən keçirir [3, s.36].

İlahi eşqlə bağlı irfani qənaətlərin çoxu Quran və islami düşüncə tərzi əsasında yaranmışdır. İslam dininə görə, məhəbbətin əsası imandır. Quranda belə bir ayə də vardır: “Kim ki, inanır, onda Allaha qarşı böyük məhəbbət vardır”. Məşhur “Kuntu kənzən məxfiyyən...” sözləri ilə başla-yan hədisdə yaranışın səbəblərindən söz açılır: “Mən gizli bir xəzinə idim

ve istədim ki, məni tanışınlar /mənim haqqımda nə var, bilsinlər/, buna görə də məxluqatı yaratdım”.

Təsəvvüf ədəbiyyatında bu hədisin də məzmunu eşqlər əlaqələndirilir. Sufilərə görə, Allah yeganə və mütləq gözəllik /"Hüsni-mütləq/ idi. O, bu gözəlliyyin görünüb sevilməsini istədiyi üçün kainatı yaradı. Bu əsasda da təsəvvüf ədəbiyyatında “əzəli aşiq”, “əzəli mühəbb” məcazları yaranmışdır. Bu məcazlar isə bir qayda olaraq, Allahla əlaqələndirilir. Yaranış günü ilə bağlı yalnız irfanı rəvayetlərdə deyil, eləcə də təsəvvüf traktatlarında eşq yaranışın başlıca səbəbi kimi göstərilir [3, s.36].

S. Şixiyevanın “Nəsiminin və Füzulinin “Tanrı və eşq” təlimləri adlı məqaləsində də “eşq”dən danışılır və məcazlar zəngin olan təsəvvüf ədəbiyyatında müştərək mistik bir dilin (P.Səfa) mövcudluğunun olduğu və özünü qabarlı şəkildə göstərdiyi qeyd edilir [4, s.65]. Məqalədə maraqlı məqamlardan biri müəllifin leksik fondun zahiri eyniliyini qeyd etməklə yanaşı, fəlsəfi-irfanı düşüncə tərzi baxımından fərqliliyini göstərmək üçün bir daha Seyyid İmadəddin Nəsimi və Məhəmməd Füzuli (XVI) müraciət etməsi, divanlarına əsasən müşahidə aparmasıdır.

Bu anlamda şairlərin fikrində eyniyet mövcud olsa da, tədqiqatçıya görə Füzuli özünəməxsusluğu qoruyur. Müəllif maddi varlığı, cismanı həyatı tərk edərək ruhu ilə alılıyə, Allaha qovuşmaq istəyən Nəsimi bədii düşüncəsinə

*Işərəm vəsli-cəmalın ta qılam dərdə dəva,  
Mən sanın bimarinəm, özgə dəvəni neylərəm.*

– beysi ilə izah edirsə, Füzulidən isə əksinə, kəmali eşqdə bütövlük hasil edən, eşqin sədaqət və dəyanetini göstərən hicran amının uzanmasını tərənnüm edən beysi nümunə gətirir.

*Şəmi-şami firqətəm, sübhi-vüsəli neylərəm?  
Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?*

[4, s.66]

Müəllifin fikrinə qosularaq qeyd etmək istərdik ki, Nəsimi şeirində eşq nə qədər güclü şəkildə öz əksini tapsa da, Füzuli eşqi ədəbiyyatda özünəməxsusluğu ilə seçilir. Bu fikir müəyyən dəyişikliklərlə özünü C.Cabbarlıının “Füzuli haqqında” məqaləsində də göstərir: “Füzuli öz dühləsi ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühləsi ağır bir yük kimi Azərbaycan ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı” [5, s.111].

F.Qurbansoy “Füzuli effekti” adlı məqaləsində Cabbarlıının bu fikri-nə münasibətini bildirərək ona haqq qazandırır və hətta təkcə Azərbaycan ədəbiyyatının deyil, Nəvainin təsiri ilə yaranan ümumtürk ədəbiyyatını da öz cazibəsi orbitinə daxil edərək əsrlərlə təsiri altında saxladığı qeyd etmişdir [5, s.111].

Müəllifin fikri ilə razı olsaq da, C.Cabbarlıının “ağırlığı ilə altında əzmək” ifadəsi ilə razılışmaq istəməzdik. Nədən?! Füzuli yaradıcılığı öz ağırlığı ilə ədəbiyyata yalnız və yalnız istiqamət, zənginlik və möhtəşəmlik gətirə bilər.

Eşq özünün bütün məna çalarları ilə XX əsr ədəbiyyatında, o cümlədən Hüseyin Cavid lirikasında da öz əksini tapmışdır. Məqalədə klassik ədəbiyyatın dönməbdənəm gözəllik və özəlliklərini özündə toplayan və orta əsrlər ədəbiyyatında ənənəvi mövzuların şairanə şəkildə ifadəsi ilə seçilən Məhəmməd Füzuli və onun dövrüne xas ruhu saxlayan Hüseyin Cavid eşqi arasında, qısa da olsa, paralleller aparılır [6, s.102]:

*Cocuqluğumda eşitmışdım eşqin atəsi var,  
Diyordular ki, o hər hanki qəlbə düssə yaqar.  
Bu inca söz o zaman pək tuhaf gəlirdi bana,  
Gülümşəyib də diyordum: zavallı insanlar!  
Nasıl da hər sözə bel bağlayıb da aldanyor?  
Nədən bu eşq əcəba xalqı eyləsin bizar?  
Bu yolda yarsa da, qəhr olsa, kimsə dönəməz imiş!  
Demək, bu öylə bir əfsanədir ki, əfsunkar!  
Bu sirri duymaq için uyqusuz qalıb, gecələr  
Düşüncə ruhumu əzdikcə eylədim israr...  
Şu vəq'ədən nə qədər keçdi bilmədim, bir gün  
Önümüzə ərz-i-vücud etdi bir mələkrüxsar.  
Baqıb-baqıb duruyorkən sitəmli gözlərinə,  
Yaşardı gözlərim, oldum o gündən eşqə düçar.  
O gündən işta bütün bənlilikim əsir olaraq,  
Onun xəyalı-bədiyyələ bir təsəlli arar.  
Fəqət o nazlı mələk kimdi? Of, bilməm ki!  
O bir pəriyyi-səməvidi: şuxù cazibədar.  
Sən!.. Ah, əvət, o pəriçöhrə nazənin sən idin,  
Sənənlə ruhumu ilham olundu həp əsrar.  
Nə var ki, bilməm o şahin baqışlı gözlərdə!  
Gəlinçə xatıra qəlbimdə bin cərihə açar.  
Gönül, bələli gönül yadi-həsrətinə sənin,  
Gözəl mələk, gecə-gündüz yanar, yanar, sizlər.  
Cihanda hər nə gözəllik təsadüf etsə bana,  
Gözüm fəqət səni izlər, sənənlə nəşə duyar.  
Sən olmasan verəməzdim bən eşqə bir mənə,*

*Bu yolda sən bana rəhbərsin, eyləməm inkar.  
 Bu yolda həp bana təlqini-hiss edən sənsin,  
 Gəntəl fəqət səni sevməkdə bir səadət umar,  
 Əsiri-eşqini lakin unutma, insaf et!  
 O bir təbəssümə qane... o bir xəyal qoşar.  
 Xəyal!.. Əvət, yaşatan yalnız əhli-halı odur,  
 Yaşarsa bir gəntəl, az-çoq xəyal içində yaşar.*

“Bilməm kimə?” şeiri H.Cavidin bəşəri sevgidən ilahi eşqə gedən yolun bir növ təsviri olduğu üçün marağımıza səbəb oldu. “Bilməm kimə?” şeirinin dili, ümumiyyətlə, Hüseyin Cavid özünəməxsusluğu, şirinliyi ilə seçilir və sevilir. Mustafa Haqqi Türkəqulunun sözleriylə desək: “Cavidin dili ister Azərbaycan dilində, isterse Azərbaycan xaricində ən çox munaqişə və mübahisə olunan bir mövzudur. Məlum olduğu kimi, İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında ufan da olsa bir ləhcə fərqi vardır. Cavid İstanbul türkcəsini mənimsemış, bu şivəni bütün incəliklərinə qədər öyrənmişdir. Yaradıcılığının ilk dövrlerində, bilhassə şeirlərində İstanbul şivəsini məhərətlə işlədən şair sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və demək olar ki, bu işdə müvəffəq olmuşdur. “...Cavidin işlətdiyi türkcə olunduqca dadlı və işlənmiş, gözəl bir türkçədir...” [6, s.5]

Hüseyin Cavid çox açıq-aşkar ilk anlar “esq”ə inanmadığını söyləyir: /Diyordular ki, o hər hanki qəlbə düssə yaqar. Bu incə söz o zaman pək tuhaf gəlirdi bana, Gülümsəyib də diyordum: zavallı insanlar! Nasıl da hər sözə bel bağlayıb da aldaniyor?/ Zamanla, xüsusiylə, müdriklik dönməmində eşqə aludə olan şair bu yolda qəhr olan insanın geriye dönmədiyini söyləyir və şeirini çox gözəl misralarla bitirir:

*Əvət, yaşatan yalnız əhli-halı odur,  
 Yaşarsa bir gəntəl, az-çoq xəyal içində yaşar.*

Bununla da, Cavid şeirinin son misraları ilə eşqə düşənin əhli-hal olduğunu vurğulayır. Qeyd etdiyimiz şeirin mahiyyəti Füzuli qəzəllərinin bir çox məqamları ilə üst-üstə düşür:

*Qoyma naqis əhli-dərd içərə Füzulini, təbib,  
 Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.  
 [7, s.113]*

Ey təbib, Füzulini, yazar Dr. Nihat Tərlan, dərd əhli içində naqis qoyma, ona elə bir dərman eylə ki, dərdi gündən-güne artsın [8, s.184].

*Ey mənə sabr et deyən, hali-dilimdən bixəbər,  
 Eşq olan yerdə nədir aram ya neylər şəkib?*

[9, s.65]

Ey könlümün halindən bixəbər, mənə sabr et deyirsən. Eşq olan yerdə hüzur və səbrdən danışmaq olarmı? [8, s.100]

Və ya: *Sən hali-dilin söyləməsən, nola Füzuli,  
 El fəhm qılır çəki-giribəni görəc [9, s.84].*

Ey Füzuli, sən könlümün halını söyləməsən belə, xalq yaxamın parçalandığını görünçə, bunu anlar [8, s.158].

Mənbələrdə H.Cavid ırsının xüsusiylə, lirikasının tədqiqi ilə bağlı maraqlı fikirlər söylənilib: “Cavid klassik Azərbaycan poeziyasının birbaşa varisi olmaqla yanaşı, həm də bu poeziyanın formalasdığı ümummüsəlman ədəbi-ictimai mühitin qoyduğu zəngin humanist ənənələrin də varisidir” [10, s.253].

“Hüseyin Cavid və klassik ırs mövzusu çoxcəhətli və rəngarəngdir” [10, s.250].

“Bu gün humanitar düşüncənin yeni nəzəri-metodoloji axtarışlarının bərqrərar olması daha çox H.Cavidin ırsının yenidən təhlili ilə yanaşı, onun tədqiq tarixinə də ehtiyac yaranmışdır. Bu iki zəmində müasir cavidşünaslığın inkişafına rəvac vermək olar” [11, s.248].

Məqaləni “bu gün H.Cavid lirikasının öyrənilməsinə böyük ehtiyac var” tezisini təsdiqləyən və mənbələrdə də zaman-zaman öz eksini tapmış bəzi fikir və mülahizələrlə bitirmeklə, şairin lirikasının bu günün tələbləri çərçivəsində öyrənilməsinin vacibliyini vurgulamış oluruq.

## ƏDƏBİYYAT

1. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. 4. cilt. Ankara, Aşı Ömer-Bala Külliyesi, 1991.
2. Göyüşov N. Təsəvvüf anamları və dərvishlik rəmzləri. Bakı, “Tural-Ə”, 2001.
3. Şixiyeva S. Orta əsrlər ədəbiyyatında “esq” anlayışı. “Cahan”, № 2, 1997.
4. Bax: Füzuli-500. Səadət Şixiyeva. Nəsimi və Füzulinin “Tanrı və eşq təlimləri”. Bakı, “Sabah”, 1997.
5. Məhəmməd Füzuli-500. Firudin Qurbansoy. Füzuli effekti. Bakı, “Sabah”, 1997.
6. Hüseyin Cavid. Əsərləri, c. 1. Bakı, “Lider”, 2005.
7. Məhəmməd Füzuli. Əsərləri, c. 1. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, 1958.
8. Dr. Nihat Tərlan. Füzuli Divanı şerhi. Akçağ.

- Məhəmməd Füzuli. Əsərləri, c. 1. Bakı, "Şərq-Qərb", 2005.
- Kərimli T. Hüseyin Cavid və klassik ird. Cavidşünaslıq I (arşadırmalar toplusu). Bakı, "Elm", 2007.
- Alişanlı Ş. Hüseyin Cavid sənəti və Azərbaycan ədəbiyyatşunaslığının nəzəri-metodoloji inkişaf mərhələləri. Cavidşünaslıq I (arşadırmalar toplusu), Bakı, "Elm", 2007.
- Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman. Bakı, "Elm və təhsil", 2017.

Lale Alakbarova

### THE INFLUENCE OF FUZULI TRADITIONS IN HUSEYN JAVID'S CREATION

#### *Summary*

Love is used in two ways: divine love and human love. Divine love is used in tasawwuf and islamic phylosophy extensively. In the article Huseyn Cavid's love was compared with Fuzuli's love and level of Huseyn Cavid's achieve to love was shown on the basis of his lyrics.

Лала Алекперова

### ВЛИЯНИЕ ТРАДИЦИИ ФИЗУЛИ НА ТВОРЧЕСТВО ГУСЕЙНА ДЖАВИДА

#### *Резюме*

В литературе «любовь» используется двумя способами: божественная любовь и человеческая любовь. Божественная любовь широко используется в тасаввуфе и исламской философии. В статье любовь Гусейн Джавида сравнивалась с любовью Физули и уровень достижения любви Гусейн Джавида был показан на основе его лирики.

**AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI**  
**"ƏDƏBİYYAT MƏCMUƏSİ"**  
**NİZAMI GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN**  
**ELMI ƏSƏRLƏRİ**

2018, № 1

**Elnarə QARAGÖZOVA**

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  
e.garagozova.bsu@gmail.com

**"QADIN ƏDƏBİYYATI" MÜSTƏQİLLİK DÖVRÜ**  
**AZƏRBAYCAN ƏDƏBİYYATI KONTEKSTINDƏ**  
*(Təhminə obrazının üç variantı)*

**Açar sözlər:** feminizm, qadın ədəbiyyatı, Təhminə, "kollektiv günah", mentalitet

**Key words:** feminism, female literacy, Tahmine, "collective sin", mentality

**Ключевые слова:** феминизм, женская литература, Тахмина, «коллективный грех», менталитет

Feminizm bir cərəyan kimi XIX əsrde meydana çıxsa da, qadının cəmiyyətdə rolü ilə əlaqədar düşüncələr və bununla ilgili proseslər daha öncə mövcud idi. "Feminizm anlayışı ilk dəfə olaraq fransız utopik sosializminin banilərindən biri olan Šarl Furyenin əsərlərində işlədilmişdir. Buna baxmayaraq, tədqiqatçıların bir hissəsi belə fərz edir ki, "qadına münasibət problemi" hələ antik dövrlərdən yunan filosofu Platonun əsərlərində öz əksini tapmışdır. Çünkü onun əsərlərində ən çox təbiət, qadın, harmoniya, insanlık kimi məsələlərə daha çox yer ayrılmışdır. Məsələn, "Afina məktəbi" əsərini göstərmək olar" [1, s.75]. Əslində qadın və onun cəmiyyətdə yeri haqqında düşüncələr tarixin, cəmiyyətin özü qədər qədimdir. İlk insanların dünyası qavramağa başlayıb cəmiyyətin ilkin rüşeymlərini yaratmağa başladığı zamanlarda qadın cəmiyyətin öndə gedən fərdi idi. Və elə bu səbəbdən də matriarxat ibtidai cəmiyyətin ilkin forması statusuna sahib olmuşdur. Alman alimi Helmut Uhlig "Avropanın anası Anadolu" adlı araşdırmasında qadın faktorunun qədim cəmiyyətdə rolundan və qadının mövqeyinin zamanla uğradığı transformasiyalardan bəhs edərək yazar: "Tarih öncəsi zamanlarda insanların kültürel gelişmelerine yol açan devindirici gücün kadınlardan kaynaklandığı hiç şüphe götürməkdedir. Bunun nedenini, kadının annelik rolündə aramak gerekir. Tarih öncəsi toplumlarda erkeğin varlığı raslantılara, şansa bağlıydı; tabii ki, bəcerisi ve gücü, gruptaki yeri bakımından önemli bir faktordü. Buna karşı-